



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

Hərb müstəvisində Ermənistən üzərində üstünlüğünü artırmaq üçün Azərbaycan bu istiqamətdə son illər ərzində xərcərini əhəmiyyətli dərəcədə çoxaldı. Sərhəddə baş verən son olaylar dan sonra isə Azərbaycan bu sahədə yeni addımlar atacağıni ən yüksək səviyyədə bəyan etdi.

Bələ ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında b

milyon 600 min manat vəsait ayrılib. Bu, 2019-cu ilde müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur. Ayrılan vəsaitin 1 milyard dollara qədəri məhz yeni hərbi texnikanın alınmasına sərf olunacaq ki, onun da bir qismi artıq bu səpkidə xərcənib. Dövlət başçısının yuxarıda səslənən çıxışından isə bələ bəlli olur ki, bu və gələn il üçün Azərbaycan hərbi texnika alışına daha çox vəsait sərf edə bilər. Burada xatırlatmaq lazıim gəlir ki, ölkəmizin hərəzində güclü orduyu və texnikası var. Amma bunu daha güclü hala getirmək Azərbaycan düşmən üzərində üstünlüğünü daha da artırır.

Digər tərəfdən, məsələnin önemli tərəflərindən biri də budur ki, Azərbaycanın bu istiqamətdə atacağı addımlara Ermənistən hansısa formada cavab vermək iqtidarından deyil. Əksine, Ermənistən bu istiqamətdə atacağı addımlar onun iqtisadi çöküşünü daha da sürətləndirəcək. Çünkü indiñ özündə Ermənistən onsuza da iqtisadi kollaps yaşayır və bu şəraitdə hansısa əlavə hərbi xərc düşmən üçün qəçiləz çöküş deməkdir. Burada bir məsələni də qeyd etmək lazıim gəlir ki, düşmənin iqtisadiyyati indi daha çox xaricdən daha ağır şərtlərlə alınan borca əsaslanır. Ermənistən Maliyyə Nazirliyinin 2020-ci ilin ilk yarıyılının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7,7 milyard dollara çatıb. Həmin vəsaitin 6 milyard dolları isə xarici borcun payına düşüb. Araşdırımlar göstərir ki, hazırda Ermənistən xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşır. Özü də borc Nikol Paşinyan iqtidarı dönməndə daha sürelə çoxalıb. Bələ ki, 2019-cu ilde ümumi dövlət borcu 6% artırdı. Haldə, tekce cari ilin 6 ayı ərzində bu göstərici 5%, xarici borc isə 4,6% artım göstərib. Beynəlxalq Valyuta Fondu nun missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun bündən gəlirlə-

çox həcmde yeni müasir silahlar alması demək olacaq. Bu isə düşmənə daha sarsıcı zərbələr endirməyə imkan verir. Real vəziyyətin təhlili qeyd olunan səpkidə Azərbaycanın müvafiq addımlar atmasının, əslində kifayət qədər düzgün addım olduğunu göstərir. Məsələ burasındadır ki, Ermənistən hələ də sərhəddə bitməyen təxribatı Dağlıq Qarabağ münaqişəsinin arxiv hərb yolu ilə həlinin qəçiləz olduğunu nümayiş etdirir. Bu haldə Azərbaycanın düşmən üzərində eziçi hərbi üstünlüyünü artırması olduqca mü hümdür. Xatırladaq ki, 2020-ci il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcərinə 3 milyad 853



Azərbaycan Ermənistana daha ağır zərbələr endirməyə hazırlanır... Prezident İlham Əliyevdən düşməni sarsıdacaq yeni aqıqlamalar...

rinə nisbətinin yaxın 5 il ərzində də 20%-dən çox olacağını göstərir. Yenə VF-nin ekspertlərinin hesablamalarına əsasən, bündə deficitinin ÜDM-də çekisi cari ildə 5%, ümumi borcun ÜDM-də çekisi isə 60%-dən yüksək olacaq. Daha bir önemli məqəm odur ki, Ermənistən iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkəcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyil. Bələ ki, bu ölkə pul köçürmələrinən de yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisindən görə Ermənistən dünyada en pis vəziyyətdə olan ölkələrə büründür. Bələ ki, nüfuzlu "Migrasiya və İnkışaf üzrə Global Bilik Əməkdaşlığı" platformasının açıqladığı statistik göstəriciləri təhlil edənənədən, 2019-cu ilde xaricdən pul köçürmələri Ermənistən iqtisadiyyatının toplam ÜDM-nin 11,4%-ni təşkil edib və bu, rəsmi göstəricilərə əsaslanan statistikadır. Bu göstəriciye görə Ermənistən dünyada 153-cü mövqeyi bölüşür. Bələ vəziyyətdə bir daha qabarlıq surətdə görünür ki, Ermənistən iqtisadi göstəricilərinin bütün parametrləri üzrə xaricdən asılılıqla olan ölkədir və bütün proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalaçığını göstərir. Burada bir məqəmi xüsusilə qeyd etmək lazıim gəlir ki, Beynəlxalq Valyuta Fondu'nun missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun bündən gəlirlə-

tisadi duruma, əslində mənfi təsir göstərdiyini bildirir. Bu halda Ermənistən Azərbaycana cavab olaraq hərbi xərcərini hansısa formada artırması isə mümkünüsüz sayılır. Hesab edilir ki, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı yeni təxribatlara getması Ermənistən üçün yeni sarsıcı zərbələrə rəvac verəcək. İqtisadiyyatla yanaşı, düşmənin daxilde yeni qarşıdurmalarla üzləşməsi də bu fonda qəçiləz sayılır. Artıq sərhəd təxribatlarından sonra Paşinyan iqtidarına qarşı başlanan etiraz aksiyaları da bunun təsdiqididir. Ermənistən "İrvavuk" qəzeti isə məsələnin digər maraqı tərəfinə də nəzər salır: "Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi dəha bir ay uzadıldı. Ancaq hakimiyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmışa başlığı vaxtda Ermənistənə bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk Qrupu həmsədrlerindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir. Bu halda sərhəddə baş verənlər Ermənistən hakimiyətinin daxili problemlərdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən qaynaqlanan planı kimini görürür. Çünkü çox

maraqlıdır: Azərbaycan mühəribəyə başlamağı düşünürdü, niye Qarabağ yox, Tavuşu vurdur? Bu suala hələ də aydınlaşdırılmışdır.

Bu şəraitdə Azərbaycanın endirdiyi hərbi zərbələr nəticəsində erməni tərefinin üzləşdiyi itkilər də Paşinyandan narazılığı artırır. Bu şəraitdə onun əhalinin boğazından kəsərək həbət xərcərini artırmaq istiqamətində hansısa qərarı, ekspertlərin fikrine, Ermənistanda əhali tərəfindən, bələ demək olarsa, top-tüfənglə qarışılacaq. Bunu rusiyalı hərbi mütəxəssis, Hərbi Siyasi Elmlər Dərnəyinin üzvü Aleksandr Perenciyev də təsdiq edir: "Azərbaycanın hərbi xərcərini artırması üçün imkanları kifayət qədərdir və Bakı yeni silahlara alınmasında maraqlı olduğunu gizlətmir də. Məsələn, Rusiyadan, Türkiyədən yeni döyüş təyyarələri, pilotlər üçəş aparatları alıncası məlumudur. Ermənistən isə bələ imkanlardan məhrumudur. Azərbaycan indiñ özündə də Ermənistəndən daha müasir silahlarla təchiz olunub: tanklar, müxtəlif zirehli avtomobillər, hərbi nəzərat sistəmləri, pilotlər üçəş aparatları və səs". Mütəxəssis bildirib ki, iki həmsərhəd ölkə arasında mövcud gərginlik böyükmiqyaslı döyüşə çevriləcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin bu döyüşlərə müdaxilə etməsi ehtimalı olduqca azdır və bu, indiki halda Ermənistən üçün əlavə zərbədir: "Burada hər şeydən əvvəl İrəvanın alacaq hərbi-

siyasi dəstəkdən bəhs edir. Ermənistən KTMT üzvü olması müəyyənləşdirici faktordur. Lakin döyüşdə ona dəstək verməsi ehtimalı çox aşağıdır". O bildirib ki, Azərbaycan cəmiyyəti mövcud status-kvo ilə barışır və paytaxt Bakıda orduya dəstək məqsədilə keçirilən görüş aksiyası bunun bariz göstəricisidir. Perenciyev münaqişənin vasitəcildə tərəfindən 2007-ci ildə Bakı və İrəvana təklif edilən "Madrid prinsipləri" planından başqa sülh yolu ilə hellinin alternativi olmadığını vurğulayıb.

Qeyd edək ki, "Madrid prinsipləri" Dağlıq Qarabağın ətrafindakı bölgələrin mərħələli şəkildə Azərbaycana qaytarılması, Qarabağın Azərbaycanın ərazi bütövlüyünü pozmayan müvəqqəti status verilməsi, Ermənistən və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması və Qarabağdan məcburi köçkünlər döşən insanların doğma torpaqlarına geri qaytarılmasını ehtiva edir. Bakı buna razılıq verse də, Ermənistən üzündən planın həyata keçirilməsi baş tutmur. Ele bu şəraitdə məsələnin hərbi həlli aktuallaşır və sərhəddə baş verən son hadisələr də bunu tətikləyir. Azərbaycan bu fonda düşmənə yene ən sert zərbələr vurmağa hazırlıdır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Külliyyə İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu'nun məliyyə dəstəyilə çap olunur.